

Qazma zamanı gilli sūxurlarda membran effektivliyinin tədqiqi

T.E. Quluzade

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

e-mail: tural.quluzadeh@gmail.com

Açar sözlər: membran effektivliyi, reaktiv gillər, diffuziv ikiqat təbəqə, kation mübadilə tutumu, ion seçiciliyi.

DOI.10.37474/0365-8554/2022-1-16-20


Исследование мембранный эффективности при бурении глинистых пород

T. E. Гулузаде
Азербайджанский государственный университет нефти и промышленности

Ключевые слова: мембранный эффективность, реактивные глины, диффузионный двойной слой, катионообменная емкость, ионная селективность.

Исследования показали, что при бурении нефтяных и газовых скважин в 75 % случаев нарушение устойчивости ствола скважины происходит при бурении глинистых пород. Одна из причин этого заключается в том, что во время физико-химического контакта между буровым раствором и глиной, последняя ведет себя как полупроводниковая мембрана. Для определения этого свойства глины используется понятие мембранный эффективности. В связи с этим изучение мембранный эффективности играет важную роль в изучении взаимодействия между буровым раствором и глинистыми породами при разрушении ствола скважины.

Membran effektivliyi gilin qazma məhlulu ilə qarşılıqlı əlaqədə olan zaman ionların hərəkətini məhdudlaşdırmaq xüsusiyyətini göstərir. Əgər gil ion axınının qarşısını tamamilə kəsib, onda gil membran effektivliyi 100 %-ə bərabər olan əla ion-seçici membran kimi qəbul edilir. Əgər gil kimyəvi qradiyentdən asılı olaraq ionlara gilin daxilinə və ondan xaricə sərbəst hərəkət imkan verirsə, onda gil membran effektivliyi 0 % ilə qeyri-seçici membrandır (şəkil 1). Əgər membran effektivliyi aşağı olarsa, ionlar yüksəkqatılıqlı mühitdən aşağı qatılıqlı mühit istiqamətinə yönəlir. Bu zaman gilli sūxurlar olan lay özünü sizma olan yarımkərici kationik membran kimi göstərir. Deməli, membran kationları seçici olsa da, bu, mükəmməl dərəcədə deyil. Başqa sözlə, gil kationları və bəzi anionları buraxmağa imkan verir.



Şəkil 1. Gil membranının qaytarma qabiliyyətinin təsviri

Study the membrane efficiency while drilling clay rocks

T. E. Guluzade
Azerbaijan State University of Oil and Industry

Keywords: membrane efficiency, reactive clays, diffusion double layer, cation-exchange capacity, ionic selectivity.

The studies justified that while drilling oil and gas wells, in 75 percent of the cases the failure of wellbore stability occurred during clay rocks drilling. One of the reasons for this lies in the fact that during physical-chemical contact between the drilling mud and clay, the last one behaves as a semi-conductive membrane. To specify this property of the clay, the membrane efficiency concept is used. In this view, the study of membrane efficiency plays a significant role in the research of interaction between the drilling mud and clay rocks while breakdown of wellbore.

Membran effektivliyi aşağıdakı düsturla təyin olunur [1]

$$\alpha_m = 1 - \frac{\mu_i}{\mu_s}, \quad (1)$$

burada α_m – membran effektivliyi; μ_i , μ_s – uyğun olaraq həll olunan maddənin (ya da ionların) və suyun hərəkətliliyi, $m^2/V\cdot s$. Membran effektivliyi vahidsiz kəmiyyətdir. Hərəkətlilik həll olunan maddənin elektrik sahəsinin təsiri altında bərk səthdən keçmə qabiliyyətini göstərir və aşağıdakı düsturla təyin olunur

$$\mu = \frac{v_{or}}{E}, \quad (2)$$

burada v_{or} – həll olunan maddə (ya da ionların) orta sürəti, m/s ; E – elektrik sahəsinin intensivliyidir, V/m .

(1) düsturuna əsasən gilin membran effektivliyinin üç halını göstərmək olar:

– əgər $\mu_i = 0$ və $\mu_s \neq 0$ olarsa, onda qazma məhlulu və gilin qarşılıqlı əlaqəsi zamanı ionların hərəkətinin qarşısı tamamilə alınacaq və yalnız su molekülları hərəkət edəcək. Bu zaman gil əla ion-seçici membran kimi özünü göstərəcək ($\alpha_m = 1$);

– $\mu_i = \mu_s$ olduqda ionlar və su molekülları bərabər hərəkət edəcək və bu zaman gil özünü qeyri-seçici membran kimi göstərəcək ($\alpha_m = 0$).


– $\mu_i < \mu_s$ olarsa, ionların hərəkətinin qarşısı tam alınmır və gil özünü sizan, yaxud yarımkərici membran kimi göstərəcək ($0 < \alpha_m < 1$).

Van Oort və Heil müəyyən etmişlər ki, membran effektivliyi həm gilin, həm də qazma məhlulu xüsusiyyətlərindən asılıdır [2]. Aparılan sınaqlar nəticəsində məlum olmuşdur ki, membran effektivliyinə həll olunan maddənin ölçüsü, məsamə boğazının radiusu, kation mübadilə tutumu və xüsusi səth sahəsi vasitəsilə təsir oluna bilər. Gilin xüsusi səth sahəsi və həll olunan maddənin ölçüsü artdıqda, membran effektivliyi də artır. Gilin məsamə boğazının diametri və keçiriciliyi azaldıqda da, membran effektivliyi artır.

Gil layı su əsaslı qazma məhlulu ilə qarşılıqlı əlaqədə olan zaman sūxur özünü nano-Darsi dərəcəsində (dar məsamə boğazının diametri 100 nm-dən 3 nm-ə kimi olan) aşağı keçiricilikli qeyri-mükəmməl yarımkərici kationik membran kimi göstərir və mənfi yüklənmiş səth hidrat anionlarının keçməsinə mane olur. Neft əsaslı qazma məhlulu sūxurla qarşılıqlı əlaqədə olan zaman emulsiyalı su ilə əhatə olunmuş neft layı özünü mükəmməl yarımkərici membran kimi göstərir. Sūxurun sinergetik xüsusiyyətlərinin təsirindən

neft layı və qazma məhlulunun yüksək kapillar təzyiqi ion axınının qarşısını tamamilə alan membran yaradır. Lakin neft əsaslı qazma məhlulu gillərlə qarşılıqlı əlaqəsi zamanı ölçülmüş membran effektivliyi 100 %-dən aşağıdır.

Gillerin özünü yarımkərici membran kimi göstərməsi qabiliyyəti onda reaktiv gil minerallarının mövcudluğuna görə səthində mənfi yüklerin iştirak etməsi və dar məsamə boğazlarının ölçüsündən asılıdır. Gilin mənfi yüklenməsinin səbəbi izomorfik əvəzətməyə görə metal ionları üçün mövqelərin natamam yerləşməsi və hidroksidlərdən protonların azad olmasıdır. Gilin səthinin mənfi yüklenməsi nəticəsində bu səthlə əvəz edilə bilən kationlar arasında elektrostatik qüvvələr mövcuddur. Gilin səthi mənfi yüklü olğunu üçün müsbət yüklü ionları özünə cəzb edir. Gilin mənfi yüklü səthi və məhlulda cəzb olunmuş müsbət yüklü ionlar olan zona diffuziv ikiqat təbəqə adlanır. Gilin yarımkərici membran kimi özünü göstərməsi səthində diffuziv ikiqat təbəqənin iştirak etməsindən qaynaqlanır (şəkil 2) [3]. Bu təbəqənin təbiati və xüsusiyyətləri minerallar və məsamə suyunun kimyəvi xüsusiyyətlərindən, qalınlığı isə məhlulda olan ionların tipi və qatılığındandır. İkiqat təbəqədə adsorbsiya olunan suyun miqdarı mineral tipinə müvafiq olaraq ümumi məsamə həcmindən, ionlar və gil arasında olan əlaqənin möhkəmliyi məhlulda olan kationların tipindən asılıdır. Kalium ionunun bir müsbət yükü olduğu üçün gills birləşmək qabiliyyəti zəif, kalsium ionunun isə iki müsbət yükü olduğu üçün bu qabiliyyət daha yaxşıdır. Maqnezium ionunda iki müsbət yükün iştirak etməsinə baxmayaq



**M.F. Xanlıqov
Azərbaycan Milli**

hidratlaşması kalsium ionuna nisbətən çox olduğu üçün gillə birləşmək qabiliyyəti ortadır.

Kation mübadilə tutumu gil təbəqəsinin saxlayıcı biləcəyi kationların miqdarını xarakterizə edir. Kation əvəzətmə (mübadilə) prosesinin sürəti gilin tipindən, məhlulun qatılığından və s. asıldır. Kation mübadilə tutumu gilin membran effektivliyi və ion seçiciliyinə təsir edir. Bu kəmiyyət analitik və ya laboratoriya rəngləmə adsorbsiya metodları ilə qiymətləndirilə bilər [4].

Gillərin ideal olmayan membran effektivliyi xüsusiyyətini aydınlaşdırmaq üçün Ballard və başqaları tərəfindən Cl-, Na və Ca kimyəvi elementlərin radioaktiv izlərindən istifadə etməklə onların gillərə nüfuz etməsi prosesi izlənilib. Müəyyən olunub ki, gillər sizici membran kimi özlərini göstərir və müəyyən miqdarda ion onlardan nüfuz edə bilir. Van Oort və başqaları gillərin membran effektivliyini ölçmək üçün təzyiq keçirmə sınaqları apararaq, müəyyən etmişlər ki, gillər üçün bu göstərici aşağı olub 1–10 % arasında dəyişir [5].

Neft əsaslı qazma məhlullarının gil nümunələrlə təməsi zamanı membran effektivliyinin qiyməti 51 %, 48 % və 17 % müəyyən olunmuşdur. Yüksək membran effektivliyi xüsusiyyəti müəyyən qədər bu məhlulların su aktivlikləri gildən az olanda, onların reaktiv gilləri stabillaşdırmaq qabiliyyəti ilə izah olunur. Əgər tərkibində CaCl_2 olan emulsiya stabilidirsə, onda EZ-MUL emulqatorundan istifadə etdikdə neft əsaslı məhlul yüksək yarımkiricili membran xüsusiyyəti göstərəcək. Quyu lüləsini stabillaşdırmaq üçün neft əsaslı qazma məhlulu hazırlanıqda onun tərkibindəki emulsiya stabil, hissəciklər isə olduqca kiçik və bir-birinə çox yaxın olmalıdır. Məhlulda olan emulsiyanın standartlara uyğun stabil olduğuna əmin olduqdan sonra neft əsaslı və duzlu məhlul 90 °C temperaturda qarışdırılır və iki həftə saxlanılır. Bir çox hallarda məhlula qarışdırılmış EZ-MUL emulqatorunun bir hissəsinin dibə çökdüyü müşahidə edilir. Stabil emulsiya suyun effektiv osmotik axını təmin etmək üçün tələb olunur [6].

Gilin mənfi yüklü səthi müsbət yüklü ionların hərəkətini asanlaşdırır, mənfi yüklü ionların isə hərəkətinin qarşısını alır. Buna görə də, iki müxtəlif qatılıqlı məhlul bir-birindən gil vasitəsilə ayrıldıqda elektrik potensial fərqi yaranacaq. Lomba və başqa alımlar təbii gilin membran effektivliyini qiymətləndirmək üçün gil nümunələri arasındaki elektrokimyəvi potensialı ölçmüşlər. Sınaq zamanı gil nümunələri iki müxtəlif qatılıqlı məhlul arasında yerləşdirilir. Elektrik potensialı fərqi ölçülür.

və bu membran effektivliyinə çevirilir.

İon seçiciliyi gillərin anionların hərəkətinin qarşısını almadı, kationların kecidinə isə icazə vermək qabiliyyətidir. İon seçiciliyi sınaq zamanı gil nümunələri müxtəlif qatılıqlı məhlullarla təməsda olan zaman gərginlik döşküsü ölçülür. Buna əsasən gil nümunəsinin ion seçiciliyi hesablanır

$$I = \frac{V_{\text{olç}} - V_{\text{maya}}}{V_{\text{mem}} - V_{\text{maya}}} \cdot 100\%, \quad (3)$$

burada $V_{\text{olç}}$ – faktiki ölçülmüş gərginlik döşküsü, V_{maya} – maye birləşməsinin yaratdığı gərginlik döşküsü; V_{mem} – iki həllədicini ayıran əla ion seçici membranın yaratdığı gərginlik döşküsüdür.

Gillərdə olan məsamələrin ölçüsü kiçildikcə həllədicili məsamə divarlarına daha çox təsir edir və bu da membranın keciciliyini azaldır. Nəticədə gilin eksolumma (qaytarma) əmsali artır. Na-nin hidratlaşmış diametri K-dan çox olduğuna görə diffuziyasının miqdarı az olur.

Cenevert və Strasner qeyd etmişlər ki, qazma məhlulu və gil arasındakı su aktivliyi kimyəvi potensial qradiyentini dəyişdirir, bu da öz növbəsində gilin daha çox və ya az suyu adsorbsiya etməsinə səbəb olur [7]. Temperaturun dəyişməsi kimyəvi potensial və gillərin adsorbsiyasına təsir edir. Bu isə gilin mexaniki və fiziki-kimyəvi xüsusiyyətləri və membran effektivliyinə təsir edir. Temperaturun membran effektivliyinə təsirini müəyyən etmək üçün müxtəlif temperaturlarda hidravlik və osmotik qradiyentlərin təsiri nəticəsində təzyiq döşküsü ölçülmüşdür. Sonra təzyiq döşküsü membran effektivliyinə çevrilmişdir. Müəyyən olunmuşdur ki, temperatur artıraqa membran effektivliyi və su aktivliyi (kimyəvi potensial) artır. Temperaturun artması diffuziv ikiqat təbəqədə gil hissəcikləri arasında kationların kinetik enerjisini artırır. Bu artım isə gil hissəcikləri arasındaki cəzibə qüvvələrini üstələyir və mənfi yüklerin gil səthindən diffuziyasına şərait yaradır. İkiqat təbəqənin bu cür genişlənməsi gillərin eyni yüksək ionları xaric etmək qabiliyyətini artırır və bununla da membran effektivliyini gücləndirir. Temperatur artıraqa gilin tərkibindəki bərk hissəciklər müxtəlif cür genişlənir və gilin məsama bölgəsinin ölçüsü azalır. Bu isə membran effektivliyini artırır.

Quyu lüləsinin möhkəmliyi membran effektivliyini dəyişməklə idarə oluna bilər. Məsələn, gilin su aktivliyi qazma məhlulunun su aktivliyindən böyük olarsa, yüksək membran effektivliyi, qazma məhlulunun su aktivliyi böyük olan halda isə aşağı membran effektivliyi daha faydalıdır.

ABŞ-da Qalf sahili ərazisində dayanıqsız

süxurlar olan sahələrə qazılan quyularda membran effektivliyi tədqiq olunmuşdur. Bu məqsədlə su əsaslı məhlul neft əsaslı məhlulla əvəz olunmuş və membran effektivliyinin qiyməti 0.1 olan gillərin membran effektivliyi 0.3-ə qədər artmışdır. Müəyyən olunmuşdur ki, 24 saatdan sonra süxurun dağılıma gərginliyi (sixilmədən) 5.8 MPa-dan 19.8 MPa-ya qədər artmışdır.

Azərbaycanda quyu lüləsinin davamsızlığı problemləri müşahidə olunan Günsəli və Pirallahi yataqlarında tədqiqat işləri aparılmışdır. Günsəli

duqdan sonra quyu lüləsinin davamsızlıq problemi qismən aradan qaldırılmışdır. Qazılan digər quyu qazma məhluluna "Abşeron-2T" reagenti əlavə olunmuş və effektli nəticələr əldə edilmişdir. Süxurların tökülməsi baş verən başqa quyu "Glydrill" su əsaslı məhluluna kecid olunmuşdur. Bu məhlul problemlə gillərin məsamələrini tıxalamaqla gilli süxurlara məhlul nüfuz etməsinin qarşısı alır. Sonrakı qazma əməliyyatlarında quyu lüləsinin tökülməsi cüzi olmuş və quyu lüləsinin davamlığı təmin olunmuşdur (cədvəl).

Tədqiqat aparılan yataqlar	Lay dəstələri	İstifadə olunmuş məhlul və reagentlər	Dəyişdirilən parametr və necə dəyişdirilməsi	Quyu lüləsinin davamsızlığının qarşısının alınması effektivliyi, %
Günsəli	Abşeron	İnhibitorlu, gipsli, əhəngli məhlullar	Kation mübadilə tutumunun artırılması	30-40
	Ağcagıl			
	Suraxanı			
	Sabunçu			
	Balaxanı			
Pirallahi	Üstdə yatan çöküntülər	İnhibitorlu, polimerli KCl məhlullar	Kation mübadilə tutumunun artırılması	35-40
	Qırımkıstıbü gilli	Glydrill qazma məhlulu	Məsamə bölgəsinin radiusunun azaldılması	45-55
	Qırımkı	"Abşeron-2T" reagenti	Kation mübadilə tutumunun artırılması	30-35

yatağında Abşeron, Ağcagıl, Suraxanı, Sabunçu və Balaxanı lay dəstələrində həm yuxarı, həm da aşağı intervallarda (500–2500 m) baş verən tökülmə və uçulmaların qarşısını almaq üçün inhibitorlu, əhəngli və gipsli məhlullardan istifadə olunması qərara alınmışdır. Bunun üçün qazma məhluluna qatılığı 1100 mg/l olan Ca^{2+} ionları əlavə edilmişdir. Qazma zamanı quyudan çıxan qazma məhlulunun müşahidəsi zamanı müəyyən olunmuşdur ki, quyu lüləsindən süxurların tökülməsi intensivliyi azalıb. Pirallahi yatağında üstdə yatan çöküntülər, Qırımkıstıbü gilli, Qırımkı lay dəstələrinin qazılması zamanı müxtəlif reagent və məhlullardan istifadə etməklə onların təsiri tədqiq olunmuşdur. Onca inhibitorlu, polimerli KCl qazma məhlulu istifadə olunmuşdur. Polimer kimi polqlikol əlavə olunmuş KCl məhlulu istifadə olun-

Nəticə

1. Gilli süxurlar qazma məhlulu ilə təməsda oludurda özünü yarımkiricili membran kimi göstərir və membran effektivliyi süxur və qazma məhlulu nüxüsüyyətlərindən asıldı.

2. Aparılan tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, gillərin membran effektivliyinin qiyməti 1–10 % arasında dəyişir. Neft əsaslı qazma məhlulları istifadə olunduqda isə bu qiymət 51 %-ə qədər yüksəlir.

3. Məhlulda həll olunan maddənin ölçüsü, məsamə bölgəsinin radiusu, kation mübadilə tutumu, gilin xüsusi səth sahəsi, keciciliyi və s. parametrləri dəyişməklə membran effektivliyinin qiyməti dəyişdirilə bilər. Qazma məhlulunun və gilin su aktivliyinin müqayisəsinə uyğun olaraq membran effektivliyinin qiymətini dəyişməklə (artırıb ya da azaltmaqla) quyu lüləsinin davamlığını idarə etmək olar.

Ədəbiyyat siyahısı

1. *Zhang J.* The impact of shale properties on wellbore stability, dissertation, The University of Texas at Austin, 2005, pp. 4-10, 56-60.
2. *Van Oort, E., et al.* Transport in shales and the design of improved water-based shale drilling fluids. SPE drilling & completion, 1996, 11(03): pp. 140-141. SPE-28309-PA.
3. *Y. Mengjiao.* Chemical and thermal effects on wellbore stability of shale formations, dissertation, The University of Texas at Austin, 2002, pp. 23-25.
4. *T.M. Al-Bazali.* Experimental study of the membrane behavior of shale during interaction with water-based and oil-based muds, dissertation, The University of Texas at Austin, 2005, pp. 46-47.
5. *Al-Bazali, T.M., et al.* A Rapid, Rigsite Deployable, Electrochemical Test for Evaluating the Membrane Potential of Shales. in SPE Annual Technical Conference and Exhibition, 2005, Society of Petroleum Engineers, p. 3.
6. *C. Xinning, L. Jianjun.* Review of borehole stability with different influence factors// Physical and Numerical Simulation of Geotechnical Engineering iss. 23, 2016, p. 4.
7. *S. Gomez, A. Patel.* Shale Inhibition: What works? SPE International Symposium on Oilfield Chemistry held in The Woodlands, Texas, USA, 8-10 April 2013, p. 2.

References

1. *Zhang J.* The impact of shale properties on wellbore stability, dissertation, The University of Texas at Austin, 2005, pp. 4-10, 56-60.
2. *Van Oort, E., et al.* Transport in shales and the design of improved water-based shale drilling fluids. SPE drilling & completion, 1996, SPE-28309-PA, 11(03), pp. 140-141.
3. *Y.Mengjiao.* Chemical and thermal effects on wellbore stability of shale formations, dissertation, The University of Texas at Austin, 2002, pp. 23-25.
4. *T.M. Al-Bazali.* Experimental study of the membrane behavior of shale during interaction with water-based and oil-based muds, dissertation, The University of Texas at Austin, 2005, pp. 46-47.
5. *Al-Bazali, T.M., et al.* A rapid, rigsite deployable, electrochemical test for evaluating the membrane potential of shales. SPE Annual Technical Conference and Exhibition, 2005, Society of Petroleum Engineers, p. 3.
6. *C. Xinning, L. Jianjun.* Review of borehole stability with different influence factors // Physical and Numerical Simulation of Geotechnical Engineering, iss. 23, 2016, p. 4.
7. *S. Gomez, A. Patel.* Shale Inhibition: What works, SPE International Symposium on Oilfield Chemistry held in The Woodlands, Texas, USA, 8-10 April, 2013, p. 2.